


## [ran-Azrbaycan mnasiblrinin rsmi v ictimai sviyli](#)

.ran v Azrbaycan Respublikas arasında unikal mahiyet v xsusiyetler var



ArAnNeWs- Azrbaycan Respublikasının prezydenti İlham Əliyevin Tebranın şfri nə razılaşmas və sanksiyaların aradan qalxmasından sonra təsadif ednə və rann byk gəlrlənən razılaşmasından faydalanaq istən xarici rəhbərlər şfri sırasında oldular nə xsusi həmiyyət və məlahizlər kəsb edir. Xsusilə dən və Azrbaycan Respublikası arasında unikal mahiyet və xsusiyetler vardır. Ola bilə ki, rann dəigrə ləklərlə mənasiblərinə belə oxar mənasiblər olmasın. Birgə kəmi və tarix, hissələr, təzifliklər, yaşı təzif, adət-nəqli, birgə ortaq məzhdubun unikal xsusiyetlərdəndir. Bu əlliklər rann dəigrə qonu ləklərlə arasında yoxdur. Həttə, rəqə və fəqəstanla da Azrbaycanla oldular qədər deyil. Nəki Azrbaycan Respublikası 1828-ci il fevral aynə sonlarında balanın rəsvayı Gıstan və Trkmənəy məqavillərin qədər rann bir hissəsi olmudur. Bu siyasi ayrlıqlardan 200 il təmsil baxmayaraq hələ iki ləkə xalqlar arasında ballıq hissəsi vardır. Bu zədən rann və Azrbaycan Respublikası arasında mənasiblər məhz dənədə adət olan iki ləkə arasındakı siyasi və diplomatik mənasiblər rəqsində thüllə olunmur. Ona görə də iki ləkə arasındakı mənasibləri rəsmi və qeyri-rəsmi sviyyətlər analiz etmək lazımdır. Azrbaycan Respublikası bu ləkə nə xsusi kimlik trifindən drslik kitablarla, KV-in və dəigrə mənşəti vəsaitlərinin durumu və iranlı kimliklərin qeyri bir kimlikdir və həqiqətdə komunist rejiminin trifində etdiyi kimliyin mirasıdır. WikiLeaks saytında təfindən ifadə olunan 2010-cu il fevralın 25-də, Əliyev AB Xarici İş nazirinin məvini Vilyam Boronza məxfi danıştırıb, Bak Tehribatla mənasiblərini iki sviyyət ortaya qoyur. Bu gərgin Vilyam Boronza Amerikası və BMT-nin rənəyin sanksiyaları və nə programna qarət hərəkətləri barda aqlama verdikdən sonra, Əliyev tam məxfi olaraq cavab verir ki, Azrbaycanın rənəy mənasibləri zəhər adı gərnsə də onun mahiyyəti zəhər ilə oxşarlığıdır. Əliyev təkid edir ki, Almaniyada kanseri A. Merkel onu rənəy qarət sanksiyaların icrasında onuna məhdud etməsin razı salmaa cəhd edib. Daha sonra prezident vurulur ki, lakin bu cəhdə ehtiyac yoxdur və o, rann iqtisadiyyatın təcrid etməyi dəstekləyir və belə inanır ki, dünya ləkləri birgə məhdud etslər, rənəy qarət sanksiyaların təsiri nəticələrini verəcək. Əliyev zərərli sviyyəsindən bir az da ərli gedərkə Avropanın ləklərinin əzəmətinə sanksiyalara məhlə qoymamalarından gileyinir və Avropanın enerji ərəblərinin bir oxunu rənəy ilə məhdud etməsi deyir: "Statoil, rənəy bizdən daha oxşarlığıdır". Amma bu reallıqlarla kəsin olaraq Bak Tehribatın rəsmiləri həm zəhər təkid edir, səs qərbin rənəy qarət sanksiyalarında Azrbaycan ləkəsinin itirak etməsi zərər qoyublar. Hal-hazırda da Bak Tehribatın sanksiyalarda itirak etməsi, rənəy iqtisadi mənasiblər yaratması zərində Azrbaycanın nəmətliyi

İlham Əliyevin Tebranın şfri rəsmi yənəldən thülləli  
Rəsmi baxmdan bu şfri iqtisadi-ticari və diplomatik-siyasi cəhdinə həmiyyətlidir. Nəki bu şfri rənəy və Azrbaycan Respublikası dövlətləri nisbətən oxşar nəqli iqtisadi və ticari sənədlər imzaladılar. Dəigrə məhəmməd sənədlər isə energetika məbadilisi və rənəy-Azrbaycanın dəmir yollarının birdirilməsi ilə başlıdır. Ki ləknin dəmir yollarının birdirilməsi kənara layihələrdəndən və formaladən vaxtdan izlənməlidir. Bu layihə imalatçılar tranzit dəhlizləri rəqsində qərar tutub və onun gerçikliyi surtda yəklərin Hind və Asiya qitlərindən Rusiya və Avropana nəqliyin uzun yolu oxşarlaşacaq, rahatlaşacaq və dəha sərfli olacaq. Bu yolu rənəy nəqliyinin surtda rənəy, Azrbaycan Respublikası və onların dəigrə rəhbərlərinin milyardlarla dollar qazanacaq təmin edilir. İqtisadi baxmdan, xsusilə də Azrbaycan Respublikası neft sahəsində gələn gəlirinin brək azaldıb dərvəzə itirdiyi gəlirin bir hissəsinin tranzit rolunu oynamasıda, turizm və ticarət sahəsinin genişləndirməklə qaytarılması gərək. Bu da rənəy məhdud etmənən məmənənə deyil

Bu iqtisadi hmiyytl yana Azrbaycan Respublikas prezidentinin sanksiyalardan sonrak dvr d ranla dostluq elan etmk mqsdil Tehrana sfri etmsi hr iki lk n siyasi v diplomatik hmiyyt daya bilir. nki ran-Azrbaycan mnasiblri tn onillikd daim eni-yoxulu olmudur, htta iki lk balarn Tehran v Bakya sfrlri d tamamil rsmi xarakter dam, iki lk arasndak problemlri hll etmkd uurlu olmamdr. Ibtt, bu xsusiyet . liyevin Tehrana hazrk sfrind d mvcuddur. Siyasi baxmdan Azrbaycan Respublikas balar ranla mnasiblri Baknn qrbl mnasiblrinin tabeliyin balasalar da bir nv ranla mnasiblri Azrbaycan Respublikasnn bu lknin ilrin mdaxil edn gclr qarsnda rsmi mstqilliyyini gstrmk n snaq v mhk da hesab olundu. O cmldn ran leyhin sanksiyalarn icra olunduu dvr Bak zn bu sanksiyalara riayt etmy bal bils d diplomatik laqlri, gedi-glilri, rann qonuluq haqqn szd dstkklmk, rana qar hr hans hrbi hcumla mxalif olmaq kimi dstklr il Bak, Amerika v sionist rejiminin rann nv proqram qarsnda mxalif mvqeи v ran leyhin mharib tbili ssIndirmiyyi mqabilind z haqqn v mstqilliyyini gstrmk hesab edirdi. Bu da Amerika, sionist rejim v digr gclrin Bak dvltin mdaxillirini bir nv inkar etmk v gizltmk n tbliat, kimlik, Azrbaycan Respublikasnn .suverenliyin tkid sayldndan byk hmiyyt ksb edirdi v Tehran da bunu alqlayrd

Siyasi aspektdn hazrk dvr . liyevin Tehrana sfri ona gr hmiyyt dayr ki, Azrbaycan Respublikasnn prezidenti dvlt xalq arasnda, xsusil d dindar ksiml yaranm boluu dini ksim tn iyirmi ild daim bymk v mhmlm il yana olmudur ranla yax mnasiblri qurmaqla hll etmy, yaxud n azndan onun mnfi tsirlini azaltmaa chd edir. Azrbaycan Respublikasna hakim siyast, sasn d son iyirmi ild mdniyyet v din sahsind izlniln siyast bu lk xalqnn ksriyytinin istyinin tamamil ksin olmudur. Mahidlr gstrir ki, Azrbaycanda i mzhbini dirltmk istyn dindar v islamlar caminin sas hisssini tkil edir v oxluqdad. Dvlt sviyysind qrb mdniyytin yaxnlama onun mxtlif istiqamt v proqramlar il izlnir. Bu da dvlt xalq arasnda mhm ziddiyytlr yaratmdr. Htta, 2016-c ilin "multikulturalizm ili" adlandrlmas da bu ziddiyyti aradan qaldra bilmmidir. Ona gr d Azrbaycan dvlti slam dnyasnn rsmi tkilatlarnda itirak v mslman lkli, sasn d ranla mnasiblri yaratmaqla znn mdniyyt siyastli .il i camisi arasında yaranm ziddiyyti hll etmk, ya n azndan stn rtmk istiy

Iham liyevin sfrinin qeyri-rsmi ynmdn thlii

Azrbaycan Respublikasnn prezidentinin rana rsmi sfri il yana sfrin qeyri-rsmi v ictimai aspektlri d zn gstrmkddir. tn illrd Azrbaycan xalqnn ran dvltindn gznti v istklrindn biri d rana sfr etmk n viza rejiminin lvi idi. ran slam Respublikas bu isty msbt cavab vermidir v artq ne ildir ki, qarda Azrbaycan xalq ziyart, syaht, malic, qohumlarla gr mqsdil frdi v ailvi formada rana vizasz sfr ed bilir. Eyni istyi ran xalq da Azrbaycan dvltindn gzlyir. Lakin Bak dvlti znmxsus sbblrdn ran vtndalar n vizan lv etmkdn boyun qarr. ran v Azrbaycan lklin hakim olmu yeni durumda ikitrfl inam v gvncin yaranmas istiqamtind Bak dvlti ran vtndalar n viza rejimini lv etsin. Baknn mntqd terrorizmin mnbyi saylan v onlara qar daha mhkm thlksizlik tdbirlri grmlı olduu israillilr v Sudiyy rbistan, B, Qtr, Kveyt kimi rb lkli vtndalarna mxtlif nv sadldirilmi sfr xidmtlri tqdim etdiyi, Baknn hava limannda onlar n viza verdiyi bir halda ran slam Respublikas vtndalar n manelrin qalmas v trdln tinlikl he .cr izah edilsi deyil

ran-Azrbaycan mnasiblindrind digr nmli mlahiz mzhbi ortaqlqdr. Hr il yz minlrl Azrbaycan halisi Mhdd hzrt mam Rzan (), Qumda Fatimeyi Msumni (), Reyd bdl-zimi () ziyart etmk n rana sfr edir. Bu mvzunun z tklikd Azrbaycan v ran arasnda dini balln mahiyettini baa dmk n kifaytdir. Bununla yana diqqt etmk lazmdr ki, islamql prosesinin genilnmsi, i rftar v yaay trzinin, adt-nnrlrinin dirlmsi, tqlid mrclrinin mqllidlrinin saynn artmas hr il, daha dorusu hr ay Azrbaycanda nzr arpacaq hdd mahid olunmaqdadr. Hal-hazrda Azrbaycan xalq trfindn hr gn Qum hrind mskunlam tqlid mrclrin mracit olunur. Bu lknin halisinin bir oxu z rftar v hrktlrinin dvltin sekular v rsmi qanunlar il uyunladrmazdan nc dini v mzhbi qayda-qanunlarla uyunladrlar. Bu da dvlt v KV izahlarn, tbirlini nzr almadan ran v Azrbaycan

arasnda inkaredilmz reallq olan mhmm ballq simalarndan saylr. Bel ki, ran v Azrbaycan arasnda mnasibtlrin tnzimlnmsind bunu nzh almamaq mmkn deyil. Ona gr d Azrbaycan dvltinin z lksind dindar ksim qar sxdr siyast v hrkti, ran lksi trfindn reaksiyasz v tsirsiz qala bilmz. Msln, Azrbaycann dini mrkzlrrindn saylan Nardaran qsbsi polis v thlksizlik qvvlrinin hcumuna mruz qaldqda v tqribn btn dnya bunun qarsnda skut etdikd, htta rann rsimi mrkzlri, o cmldn rann Bakdak sfirliyi v ran XN-nin szs Baknn mnfi mnasibtini qazanmaq istmyn bir mvqe tutduu bir vaxtda rann alimlri, tqlid mrclri, mscidlri v xalq Qum, rdbil, Tbriz, Urmiya, Tehran v digr hrlrd bu msly etiraz edir, Nardaranda hlak olanlar n xtm mclislri tkil edir, Nardaran xalq n yaranm vziyyet gr narahatlıq hissi keirir v onlarla hmry olduqlarn bildirir. Btn bunlar gstrir ki, ran-Azrbaycan mnasibtlrind qeyri-rsmi v mumi diplomatiyan grmmzliy vurmaq olmaz. Htta iki lk xalqnn malic, qazanc, ticart, qohumlarn gr v s. ilr n gedi-gliinin statistikasna diqqt etdikd etiraf etmk lazmdr ki, ran v Azrbaycan mnasibtlrind qeyri-rsmi v xalq diplomatiyas rsmi v dvlt diplomatiyasndan daha gcl v .nmlidir

Ona gr d ran v byk dvltlr arasnda nv razlamasnn ld edildiyi v sanksiyalarn aradan qalxmas zndn byk dyiikliklr yarand mhmm bir vaxtda . liyevin Tehrana sfri bu gzIntini yaratmdr ki, nv razlamasnn ld edilmsi ran v Azrbaycan Respublikasnn mnasibtlrind iki qarda lk arasnda rsmi v siyasi laqlrd gvnsizliyin kkn qurutmasun, iki lknin i xalq arasnda btn rsmi sviyyylrd qardalq, birlik v hmrylik mnasibtlri srtlinsin, mnasibtlri soyudan amillrin qars alnsn, Tehran-Bak mnasibtlrind dorudan yeni bir fsil alsn v bu istk tkc siyasi v .dipomatik sz sviyysind qalmasn

Brhan Himti